

# «NƏŞRİYYAT İŞİ HAQQINDA»

## AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun nəşriyyat işinin ümumi prinsiplərini müəyyən edir, nəşriyyat fəaliyyətinin təkil və hətə yata keçirilməsi ilə əlaqədar nəşriyyat işinin subyektləri arasında münasib tələti tənzimləyir, onların hüquq və vəzifələrini müəyyən edir.

### İ F S L

#### ÜMUMİ MÜDDƏALAR

##### Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılarda ifadə edilmişdir:

**nəşriyyat** . əsas fəaliyyət sahəsində müəllif sifari verməklə və ya müəllifin (müəlliflik hüququ sahibinin) sifari ilə nəşriyyat məhsullarının hazırlanması, istehsal və (və ya) yayılmasından ibarət olan ixtisaslaşmış mədəniyyət müəssisəsi;

**dövlət nəşriyyatı** . dövlət təkilatlarının təsis etdiyi və yaxud onların təkilat strukturlarına daxil olan nəşriyyat və nəşriyyat bölmələri;

**qeyri-dövlət nəşriyyatları** – xüsusi mülkiyyət və ya bələdiyyə mülkiyyəti sahəsində yaradılmış nəşriyyatlar;

**nəşriyyat işi** – nəşriyyat məhsullarının hazırlanması, istehsal və yayılması ilə məul olan hüquqi və fiziki xslrin təkilatı-yaradıcılıq və istehsalat-təsrüfat fəaliyyətini hətədən ictimai münasib tələsi sahəsi;

**naşir** – nəşriyyat məhsulunun istehsalını maddi-texniki cəhətdən təmin edən (maliyyəli dirən) nəşriyyat və yaxud əsas fəaliyyəti bu sahə ilə əlaqədar olmayan fiziki və ya hüquqi xsl;

**nəşriyyat məhsulu** . çap üsulundan və formasından asılı olmayaraq nəşriyyatların (naşirlrin) sifari ilə istehlakçı üçün nəzərdə tutulan kitab, broşür, albom, plakat, buklet, acqca, elektron nəşrlər və digər nəşriyyat məhsullarının məcmusu;

**çap məhsulu** . poliqrafiya müəssisələrində çap texnikası vasitəsilə hazırlanan dövri mətbunərlər, nəşriyyat məhsulları (elektron nəşrlərdən başqa) və bütün növlərdə olan poliqrafiya məhsullarının məcmusu;

**nəşriyyat məhsulunu istehsal edən** . nəşriyyatın (naşirin) sifari sahəsində nəşriyyat məhsulunun tirajının, yaxud tirajın bir hissəsinin istehsalını və buraxılmasını təmin edən fiziki və ya hüquqi xsl;

**yayıcı** . nəşriyyatla (naşirlə) müqavilə bağlamaqla, yaxud digər qanuni səsərlə nəşriyyat məhsullarının yayılmasını və satılmasını hətə yata keçirən fiziki və ya hüquqi xsl;

**sifarişçi** . maliyyə öhdəliklərini üzün götürməklə nəşriyyat məhsulunun hazırlanmasını, istehsalını və yayımını sifariş edən fiziki və ya hüquqi şəxs;

**tiraj** – nəşrin nüsxələrinin miqdarı;

**kitabın beynəlxalq standart nömrəsi (İSBN)** . hər hansı nəşriyyatın kitabın və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;

**nəşr** . nəşriyyat prosesində keçirilən texniki vasitələrin köməyi ilə sayı çoxaldılan yazı və audiovizual formada bir dəfə, yaxud dəfələrlə yayılan nəşriyyat məhsulu;

**redaktə** – nəşriyyat (naşir) tərəfindən müəllif (müəlliflər və tərtibçilər) verilmiş sifarişdə, yaxud müəllifin özünün təqdimatı ilə nəşriyyata daxil olmuş əsərin müəllifin razılığı ilə elmi, dəbi, texniki və bədii cəhətdən təkmilləndirilməsi, ixtisar, dəyişiklik, ləv və düzəlişlərin tətbiqi ilə hazırlanması;

**nəşriyyat redaksiyası** . nəşriyyat məhsullarının hazırlanması ilə məşğul olan, sərəfən çap üçün hazırlayan əsas struktur bölməsi;

**redaktor** – nəşriyyatlarda çalınan, yaxud müqavilədə kənarından cəlb olunan, nəşriyyat yazmalarının tərtibini elmi, dəbi, texniki və bədii cəhətdən idarə edən və hazırlayan aparıcı mütəxəssis;

**nəşriyyat proqramı** . nəşriyyatın nizamnaməsinə, istiqamətinə uyğun olaraq nəşriyyatın (naşirin) tərtib və təsdiq etdiyi rüblük, illik və çoxillik tematik layihə;

**zəruri nəşrlər** . siyahıya müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilən və dövlət ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulan üstün növlər;

**nəşriyyat işinin subyektləri** . nəşriyyatlar (naşirlər) müəlliflər, poliqrafiya mütəxəssisləri, nəşriyyat məhsullarının sifarişçiləri və yayıcıları.

## **Maddə 2. Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi**

Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətli rəsmi müqavilələrdən ibarətdir.

## **Maddə 3. Nəşriyyat işi sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri**

Nəşriyyat işi sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

nəşriyyat işi sahəsində sərbəstliyin təmin edilməsi;

n riyyat i inin maddi-texniki bazasın t kilati, hüquqi v elmi sasların möhk ml ndirilm sin , milli kitab n rinin inki afna yardm edilm si.

n riyyat i i sah sind dövl tin sas v zif l ri a a 2daklardr:

n riyyat i inin inki afna dair dövl t proqramın hazrlanmas v h yata keçirilm si;

n riyyat i i sah sind inhisarçın qar sının alınmas;

halini, t hsil mü ssis l rini v kitabxanalar latn lifbas il n r olunmu kitablarla t min etm k m qs di il xüsusi dövl t proqramın hazrlanmas v h yata keçirilm si;

Az rbaycan xalqın klassik irsi v milli-m n vi s rv tl ri saylan s rl rin dövl t sifari i sasnda n rinin h yata keçirilm si, bu m qs dl güz tli kreditl r v dövl t t r find n qrantların ayrılması;

n riyyatların maddi-texniki bazasın geni l ndirilm sinin, poliqrifiya s navesinin inki afnın, n riyyat m hsulların satn stimulla dılması v k nd yerl rind kitab yaymın t min edilm si;

idar , mü ssis v t kilatların dövl t dilind olan z ruri n rl rl t min edilm si;

milli-m d ni s rv tl ri ks etdir n kitabların dünya miqyasnda t bli i m qs di il onların t rcüm si, n ri v yayılması stimulla dılması;

m tbuatın dövl t statistikasın aparmaqla, halinin v bazarın n riyyat m hsullarına olan t l batn, ehtiyacların v t klifl rini öyr nm kl n riyyatların i inin istiqam t l ndirilm si;

ixtisasla m n riyyatlar arasnda qapal tender keçirm kl dövl t sifari li d rslkl rin n rinin t min edilm si;

u aq d biyyat, d rslk, elmi-texniki d biyyat, t rcüm d biyyat, lü t v ensiklopediyaların, yazıl v ifahi m d niyy t abid l rinin n rin lav güz tli rin mü yy n edilm si;

milli universal ensiklopediya n rinin dövl t v saiti hesabna h yata keçirilm si;

qanunvericilik, icra v m hk m hakimiyy ti orqanların f aliyy ti, habel s hiyy , elm v halinin sosial müdafi si il ba l n riyyat m hsulların istehsalın dövl t sifari i sasnda h yata keçirilm si;

Az rbaycan Respublikasının xarici ölk l rd t bli etm k m qs di il xarici dill rd buraxlan z ruri n rl rin dövl t t r find n maliyy l dirilm si.

N riyyat i i sah sind dövl t siyas tini müvafiq icra hakimiyy ti orqan h yata keçirir.

#### **Madd 4. Nəşriyyat işinin sərbəstliyi**

N r üçün n z rd tutulmu s rl rin, lyazmaların v dig r materialların senzurasna yol verilmir.

N riyyat materiallarının mü llifi deyill rs , dövl t orqanların, mü ssis v t kilatların, ictimai birlikl rin, siyasi partiyaların, habel

v zif li xsl rin, n r hazrlanan materiallar2n qabaqcadan onlarla razla d2rlmas2n2 t l b etm k v yaylmas2n2 qada an etm k hüququ yoxdur.

N riyatlar, poliqrafiya mü ssis l ri, yayc2lar2 tematik plan v proqram hazrlamaqda, mövzu v mü llifl r seçm kd , n rl rin tiraj2n2, qiym tini v ticar t lav l rini (güz tl rini) mü yy n etm kl (dövl t proqramlar2 sas2nda hazrlanan, maliyy l diril n n rl rd n ba qa), öz aralar2nda v dig r hüquqi v fiziki xsl rl laq formalar2n2 mü yy nl dirm kd tam s rb stdirl r.

Materiallar2n hazrlanmas2 zaman2 t rcüm v mü llif m tnl rind mü lliflik hüququnu qorumaq rti il ixtisarlara v redakt y yol veril bil r.

#### **Madd 5. Nəşriyyat işinin sərbəstliyində sui-istifadənin yolverilməzliyi**

N riyat i inin subyektl rinin hazrlad2qlar2, istehsal etdikl ri v yayd2qlar2 n riyat m hsullar2nda dövl t sirl rini yayma a, mövcud konstitusiyal2 dövl t qurulu unu zorak2qla devirm y , yaxud d yi m y , ölk nin t hlük sizliyin , dövl tin bütövlüyün q sd etm y , müharib ni, zorak22 2, milli, irqi, dini müst snal2 2, dözülm zliyi, sosial dav ti t bli etm y , habel pornoqrafik xarakterli materiallar2 n r etm y v yayma a, böhtan atma a v dig r qanun pozuntular2na ça 22 lara yol verilmir.

## **I I F S L**

### ***NƏŞRİYYAT İŞİNİN TƏŞKİLİ VƏ HƏYATA KEÇİRİLMƏSİ***

#### **Madd 6. Nəşriyyat işi sahəsində fəaliyyətin təşkilati-hüquqi formaları**

N riyat i i sah sind f aliyy t mülkiyy tin bütün növl rin saslanan müxt lif t kilati-hüquqi formalarda h yata keçiril bil r.

#### **Madd 7. Nəşriyyat işi subyektlərinin dövlət qeydiyyatı**

N riyat (na ir), çap m hsullar2n2 hazrlayan v yayc2 Az rbaycan Respublikas2n2n qanunvericiliyin uy un olaraq dövl t qeydiyyat2na al2n2rlar.

Dövl t h miyy tli s n dl rin, u aq d biyyat2n2n, d rslıkl rin, elmi-texniki kitablar2n, t rcüm d biyyat2n2n, ensiklopedik n rl rin hazrlanmas2 il m ul olan ixtisasla m2 n riyatlar (na irl r), n riyat m hsulunu istehsal ed nl r v yayc2lar dövl t qeydiyyat rüsümünü güz tli qaydada öd yirl r.

## Madd 8. Təsisçi (həmtəsisçi)

Hüquqi və fiziki xsl r n riyyatlar<sup>2n</sup>, poliqrafiya və kitab ticar ti mü ssis l rinin t sisçil ri (h mt sisçil ri) ola bil rl r. Xarici hüquqi və fiziki xsl r Azərbaycan Respublikas<sup>2n2n</sup> ba lad<sup>2 2</sup> dövl tl raras<sup>2</sup> müqavil l rd mü yy nl dirilmi hallarda t sisçi (h mt sisçi) ola bil rl r.

T sisçi il onun t sis etdiyi n riyyat, poliqrafiya, yaxud kitab ticar ti v t chizat mü ssis si aras<sup>2ndak</sup>2 münasib tl r nizamnam , t sis müqavil si v mövcud qanunvericilikl t nziml nir.

T sisçi n riyyat<sup>2n</sup> tematikas<sup>2n2</sup> v (v ya) ixtisasla mas<sup>2n2</sup> mü yy nl dirir, onun nizamnam sini t sdiq edir, qanunvericilikd n z rd tutulan hallarda m hk m d iddiaç<sup>2</sup> v ya cavabdeh kimi ç<sup>2x</sup>2 edir.

T sisçi eyni zamanda n riyyat m hsulunun na iri, istehsalç<sup>2s</sup>2 v yay<sup>2c2s</sup>2 ola bil r.

## Madd 9. Nəşriyyatın (naşirin hüquq və vəzifələri)

N riyyat<sup>2n</sup> (na irin) a a <sup>2dak</sup>2 hüquqlar<sup>2</sup> vard<sup>2r</sup>:

n riyyat m hsulu burax<sup>22</sup> 2n2n proqram<sup>2n2</sup> t rtib v t sdiq etm k;

n riyyat proqram<sup>2n2</sup> v müqavil öhd likl rinin yerin yetirm sini t min ed c k göst ricil ri mü yy nl dirib öz redaksiyalar<sup>2</sup> v dig r struktur bölm l ri aras<sup>2nda</sup> payla d<sup>2r</sup>maq;

nizamnam sind göst ril n f aliyy t istiqam tl rin (ixtisas yönümün ) uy un olaraq h r hans<sup>2</sup> bir mövzuda b dii, b dii-publisistik, ictimai-siyasi v elmi xarakterli s rl rin yarad<sup>2lmas</sup>2 il ba l<sup>2</sup> sifari almaq v verm k;

mü llifl rl mü llif müqavil l ri ba lamaq;

mü llifl rin s rl rind n ba qa ölk l rd v xarici mü llifl rin s rl rind n Azərbaycan Respublikas<sup>2nda</sup> istifad edilm si üçün mü llifl rin icaz si il xarici hüquqi və fiziki xsl rl mü llif müqavil l rinin ba lanmas<sup>2nda</sup> vasit ç i kimi i tirak etm k;

xarici ölk l rin hüquqi və fiziki xsl ri il qanunvericiliy uy un olaraq müqavil l r ba lamaq;

çap m hsulunu haz<sup>2rlayan</sup>2 v yay<sup>2c2s</sup>2 qismind ç<sup>2x</sup>2 etm k;

Azərbaycan Respublikas<sup>2n2n</sup> qanunvericiliyin v öz nizamnam sin müvafiq olaraq dig r istehsalat-t s rrüfat f aliyy tini h yata keçirm k;

n riyyat t r find n haz<sup>2rlanm</sup>2 elmi, b dii v inc s n t s rl rini mü yy n edilmi qaydada dövl t mükafatlar<sup>2na</sup>, ictimai v beyn lxlq mükafatlara t qdim etm k;

mü yy n edilmi qaydada beyn lxlq t kilatlar<sup>2n</sup> i ind i tirak etm k, öz n rl rini milli v beyn lxlq müsabiq l r , s rgil r , yarmarkalara t qdim etm k.

N riyyat<sup>2n</sup> (na irin) a a <sup>2dak</sup>2 v zif l ri vard<sup>2r</sup>:

istehlak ehtiyaclar<sup>2n2n</sup> öd nilm sini t min etm k;

öz m hsullar<sup>2n2</sup> dövl t standartlar<sup>2na</sup> müvafiq t rtib etm k;

müəlliflik hüququna, dövlət standartları və beynəlxalq standartları tələblərini, nəriyyəti initsiativ və normativ hüquqlara mülkiyyət; nəriyyətməhsullar haqqında dövlət hesabatı və məlumat müyyənləşdirilməmiş qaydada təqdim etmə.

Nəriyyət (nair) qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan da istifadə edilə bilər.

Poliqrafiya müəssisələri nəriyyətməhsulu sayılmayan digər çap məhsullarının istehsalı qanunvericilik müyyənləşdirilməmiş qaydada həyata keçirilə bilər.

Müqavilə bağlamaq halında nəzərdə tutulmuşsa, nəriyyət öz məhsullarının buraxılmasına görə tam məsuliyyətdədir.

Nəriyyət dövrə mətbu orqan təsisçisi kimi çıxış etdikdə, «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun normalarına mülkiyyətlidir.

## **Maddə 10. Nəriyyətməhsullarının istehsal edən hüquq və vəzifələri**

Poliqrafiya müəssisələri, istifadəsində poliqrafik, surətçəxarma və ya müvafiq texniki vasitələri olan digər hüquqi və fiziki şəxslərin nəriyyətməhsullarının istehsal edilməsi.

Nəriyyətməhsullarının istehsal edən poliqrafiya müəssisələrinə nəriyyətlərdən və nairlərdən daxil olan sifarişlərdə nəriyyətməhsullarının istehsalı və buraxılmasına həyata keçirilə bilər.

Sifarişlərin yerinə yetirilməsinin müddəti və flararasındakı müqavilə müyyənləşdirilir.

Nəriyyətməhsullarının istehsal edən poliqrafiya müəssisəsi poliqrafiya sahəsində dövlət standartlarına və beynəlxalq standartlara, texniki və normativ hüquqlara mülkiyyətlidir.

Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa, nəriyyətməhsulunu istehsal edən poliqrafiya müəssisəsinin hazırlanmış tirajı və ya onun bir hissəsinə, nərin orijinal nüsxəsinə, market nüsxəsinə, market və fotoları və ya çap formaları sifarişçinin icazəsi olmadan bağlamaq, habelə nərin ləv və təkrar tirajı çap edilməz.

## **Maddə 11. Sifarişçinin hüquq və vəzifələri**

Hər bir hüquqi və fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəriyyətməhsulunun sifarişçisi ola bilər.

Sifarişçi qismində müəllif (həmmüəllif), tərtibçilər (həmtərtibçilər) və tərcüməçilər redaksiya-nəriyyəti lənməsi, hazırlanması və buraxılması üçün əlaqədar materialların nəriyyətinə (nair) təqdim edilə bilər:

belletristik, ictimai-siyasi, reklam, məlumat, tədris, elmi, təbii və texniki sənətlər;

çıxışlar, mühazirələr, nitqələr, məruzələr, məruzələr;

mətnli və mətnsiz musiqi sənətləri;

dram, musiqili dram sənətləri;

t biiq s n t s r l ri;  
fotolar, illüstrasiyalar, x rit l r, planlar, eskizl r;  
t rcüm l r, i l m l r, annotasiyalar, icmallar, xülas l r, s r l rin dig r  
i l m l ri v sas<sup>2</sup>nda tör m s r l r yarad<sup>2</sup>lan, orijinal<sup>2</sup>n m zmununa  
ziyan vurmayan folklor i l m l ri;  
almanaxlar, antologiyalar, ensiklopediyalar v dig r toplular;  
dig r s r l r.

Sifari ç i n rin dilini, h cmini, tiraj<sup>2</sup>n<sup>2</sup> mü yy n edir v onun istifad v  
yay<sup>2</sup>m<sup>2</sup> qaydas<sup>2</sup>n<sup>2</sup> müst qil h ll edir.

Na ir n riyyat m hsulunu haz<sup>2</sup>rlayana (poliqrafiya mü ssis sin ) öz  
m hsulunun haz<sup>2</sup>rlanmas<sup>2</sup>n<sup>2</sup>, yay<sup>2</sup>c<sup>2</sup>ya is h min m hsulun yay<sup>2</sup>lmas<sup>2</sup>n<sup>2</sup>  
sifari ed bil r.

Verilmi sifari l rin icra r t l ri, t r fl rin hüquq v v zif l ri mü llif  
(h mmü llif) v ya sifari obyektinin mülkiyy tçisi olan xs, sifari ç i, na ir,  
çap m hsulunu haz<sup>2</sup>rlayan v yay<sup>2</sup>c<sup>2</sup> aras<sup>2</sup>nda qanunvericiliy uy un  
ba lanm<sup>2</sup> müqavil il mü yy n edilir.

## Madd 12. Xüsusi şərtlər

Na ir, mü llif, çap m hsulunu haz<sup>2</sup>rlayan poliqrafiya mü ssis si v  
onun yay<sup>2</sup>c<sup>2</sup>s<sup>2</sup> olan kitab ticar ti t kilatlar<sup>2</sup> öz müqavil öhd likl rind  
Az rbaycan Respublikas<sup>2</sup>n<sup>2</sup>n qanunvericiliyin zidd olmayan xüsusi r t l r  
d mü yy n ed bil rl r.

## Madd 13. Mühafizə prinsipli sənədlərin nəşri

Dövl t h miyy tli s n dl rin, qiym tli ka zlar<sup>2</sup>n, nömr li çap  
m hsullar<sup>2</sup>n<sup>2</sup>n n rinin qaydalar<sup>2</sup> v r t l ri müvafiq icra hakimiyy ti orqan<sup>2</sup>  
t r find n mü yy n edilir.

## Madd 14. Nəşrdən imtina

Müqavil öhd likl rinin pozulma fakt<sup>2</sup>n<sup>2</sup>n m hk m t r find n  
mü yy nl dirildiyi hallardan ba qa, heç k s n riyyat<sup>2</sup> (na iri) çap<sup>2</sup>ndan  
imtina olunmu lyazmalar<sup>2</sup>, yaxud dig r materiallar<sup>2</sup> çap etm y m cbur  
ed bilm z.

## Madd 15. Müəllif nəşrləri

V t nda lar v t kilatlar öz lyazmalar<sup>2</sup>n<sup>2</sup> v dig r materiallar<sup>2</sup> öz  
hesablar<sup>2</sup>na v mü llif redakt si il çap etdir bil rl r.

## Madd 16. Nəşriyyat məhsulunun buraxılışı

N riyyat m hsulunu istehsal ed nl r (poliqrafiya mü ssis si, dig r  
hüquqi v fiziki xsl r) n riyyat<sup>2</sup>n (na irin), yaxud onun nümay nd sinin  
raz<sup>2</sup> olmadan n riyyat m hsulunu buraxa bilm zl r.

## Madd 17. Nəşriyyat işi sahəsində reklam

Nəşriyyat məhsullarında reklamın verilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Uşaqlar üçün nəşriyyat, dövlət əhəmiyyətli zəruri nəşrlər, ensiklopediyalar pulsuz və yaxud güzəştli şərhlərlə reklam olunabilir.

## Madd 18. Buraxılış məlumatı

Hazırlanmış nüsxədə aşağıdakı məlumatlar olmalıdır:

nəşriyyatın və çap məhsulunu hazırlayanın adı, ünvanı, xüsusi razılıq nömrəsi və verilmə tarixi;

buraxılış yeri və ili;

lyazmanın yəqinə verildiyi və çapa imzalandığı tarix;

hesab-nəşriyyat haqqı;

fiziki haqqı;

formatı;

səhifələrin sayı;

kağızın tipi;

çapın növü (qarnituru);

çap üsulu;

tiraj;

qiyməti, yaxud «müqavil qiyməti ilə» və ya «pulsuz» qeydi.

Nəşriyyat məhsullarında beynəlxalq kitab kodu, müəlliflik hüququnu göstərən nişan (iştirak), standartla uyğun annotasiya, kitab təsnifatı göstəriciləri qeyd olunmalıdır.

Buraxılış məlumatı olmayan nəşrlərin çap olunmasına yol verilmir.

## Madd 19. Nəşriyyat işi sahəsində əqli mülkiyyət hüququ

Nəşriyyat məhsulunun hazırlanması və istehsal prosesində bədii və texniki tərtibatla əlaqədar yaradılmış məhsul üzərində əqli mülkiyyət hüququnun nəşriyyata (nəşir) məxsusdur.

## Madd 20. Naşirlərin, çap məhsullarını hazırlayanların və yayıcıların məsuliyyəti

Nəşriyyat və nəşriyyat işinin subyektləri:

müəlliflik hüquqı ilə qorunan əsərlərin müəlliflik müqaviləsi olmadan istehsalına;

nəşirlik fəaliyyətinin dayandırılması haqqında qərar qəbul olunduqdan sonra işin davam etdirilməsinə;

dövlət standartları pozmaqla məhsul istehsal edilməsinə görə inzibati və maddi məsuliyyət daşıdır.

Nəşir olunmuş, müəlliflik hüquqı ilə qorunan obyektin hüquq sahibinin icazəsi olmadan həmin obyektin tam, yaxud qismən surətinin çapıdır.



(çap edildiyi) hallarda zərərçəkən hüquq sahibinin hüquqlarının bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilir.

Nəşriyyat hüququ olmayan təkilatlardan qəbul edilmiş nəşrin poliqrafiya müəssisələrində tətbiq edilən çapna, kitab ticarət müəssisələrində tətbiq edilən yaymağa, həmçinin dövlət standartlarına pozaraq buraxılmış nüsxələr olmadan nəşrin yol vermə fiziki və hüquqi xisləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

## **Maddə 21. Nəşriyyat fəaliyyətinə xitam verilməsi**

Nəşriyyat fəaliyyətinin :  
təsəvvüf rəzil ;

bu Qanunun 5-ci maddəsinin tələbləri pozulduqda, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda məhkəmənin qərarı ilə xitam verilməlidir.

## **Maddə 22. Məcburi nüsxələr**

Nəşriyyat məhsulunu və digər çap məhsullarının hazırlayan müəssisə sifarişçinin hesabına buraxılma təhəvüllərini pulsuz məcburi nüsxələrini Azərbaycan Respublikasının Milli Kitabxanasına, Kitab Palatasına, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının və qanunvericiliklə nəzərdə tutulmuş digər orqanların kitabxanalarına, ödənilmiş nüsxələrini müəyyən edilmiş qaydada müvafiq idarə, müəssisə və təkilatlara göndərir.

Məcburi nüsxələrin ümumi tirajına daxildir.

## **Maddə 23. Nəşriyyat məhsullarının yayım qaydası**

Müəlliflik müqaviləsinə əsasən nəzərdə tutulmuş əlaqə, çap məhsulunun yayımına dair, yaxud onun nümayəndəsi buraxılma icazə verildikdən sonra mümkündür.

Müəlliflik məhsulunun yayım aralarında razılaşdırılmış məsələlərə, nəşriyyat məhsulunu hazırlayan və müəllif tərtib edən, yaxud müqavilə və ya digər qanuni əsaslarla hüquqi və fiziki xislətlərini hətə keçirilə bilər.

## **Maddə 24. Nəşriyyat işinin maliyyələşdirilməsi**

Nəşriyyat işinin subyektləri:

dövlət büdcəsinin qanunvericiliklə müəyyən edilmiş ayırmaları;

təsəvvüfün vəsaiti;

sponsorun vəsaiti;

hüquqi və fiziki xislətlərin ianələri;

dövlət və ictimai təkilatlardan ayrılmış qrantlar;

nəşriyyatların (naşirlərin) sahibkarlıq fəaliyyətində iştirak etdikləri gəlirləri;

qanunvericilik qada an olunmayan dig r v saill r hesabna maliyy l diril bil r l r.

## Madd 25. **Dövlət Kitab Palatası**

Az rbaycan Respublikasnda buraxlm bütün çap m hsullar növü rinin toplanmasn, onlar n bibliografik qeydiyyatn v kataloqla d r l masn, n riyat f aliyy ti sah sind inki af n dinamikasn göst r n statistik materiallar n haz r lanmasn v m tbuat n dövl t statistikasn n apar l masn Kitab Palatas h yata keçirir. Kitab Palatas öz nizamnam si sasnda f aliyy t göst rir v dövl t büdc sind n maliyy l dirilir.

Kitab Palatas öz ll diril bilm z.

## Madd 26. **Azərbaycan Milli Ensiklopediyası**

Az rbaycan Milli Ensiklopediyas Az rbaycan xalq n n tarixi inki af m rh l l rini, milli-m n vi s rv tl rini, h mçinin dünya elmi v m d niyy ti nailiyy tl rini özünd ks etdirm kl yarad l an, büdc d n maliyy l diril n universal, milli, elmi n riyat mü ssis sidir.

Az rbaycan n elmi v m d ni s rv tini özünd ks etdir n Az rbaycan n Milli Ensiklopediyas Az rbaycan xalq n n milli s rv tidir.

Az rbaycan Milli Ensiklopediyas:

dövl t proqramna uy un olaraq milli universal v sah ensiklopediyalar n n, ensiklopedik m lumat v sor u kitablar n n, müxt lif lü tl rin n rini h yata keçirir;

öz f aliyy tini geni l ndirm k v inki af etdirm k üçün qanunvericilik mü yy n edilmi qaydada hüquqi v fiziki xsl rl müqavil l rba lay r;

ölk d universal v sah ensiklopediyalar n n, ensiklopedik m lumat d biyyat n n rini koordinasiya edir;

Az rbaycan t bli ed n informasiyalar toplay r, haz r lay r v onlar n ölk daxilind v xaricd yay l masn t min edir, informasiya mübadil si il m ul olur;

ensiklopedik n rl rl ba l beyn l xalq t dbirl rd , s rgi v yarmarkalarda i tirak edir.

Dövl t t kilatlar, elmi mü ssis l r Az rbaycan Milli Ensiklopediyas n n, dig r ensiklopedik n rl rin haz r lanmas üçün z ruri olan s n d v m lumatlar, ba qa informasiyalar t qdim etm lidir l r.

## Madd 27. **Kitabxana Kollektoru**

Kitabxana Kollektoru a a d d a v zif l ri h yata keçirir;

Dövl t proqramna uy un olaraq n r olunmam kitab m hsullar il dövl t v qeyri-dövl t kitabxanalar n n fondlar n z nginl dirir;

elm v t hsil mü ssis l rinin, dövl t t kilatlar n n, idar v mü ssis l rin, öz l qurumlar n, icra hakimiyy ti orqanlar n n, b l diyy l rin

sifari l ri sas<sup>2</sup>nda n riyyat m hsullar<sup>2</sup>n<sup>2</sup> ld ed r k onlar<sup>2</sup>n kitabxanalar<sup>2</sup>n<sup>2</sup>n t chiz olunmas<sup>2</sup>na k m k g st  r  r.

kitabxanalar<sup>2</sup>n v oxucular<sup>2</sup>n n riyyat m hsullar<sup>2</sup>na olan t l bat<sup>2</sup>n<sup>2</sup>  yr nir, bu sah d sosioloji sor ular apar<sup>2</sup>r v onun n tic l ri bar d laq dar t kilatlara m lumat verir;

 z f aliyy tini geni l ndirm k v inki af etdirm k  c n m lkiyy t formas<sup>2</sup>ndan as<sup>2</sup>2 olmayaraq qanunvericilikd m  yy n olunmu qaydada h quqi v fiziki xsl rl m qavil l r ba lay<sup>2</sup>r;

xarici  lk l rin kitabxana kollektorlar<sup>2</sup> il m kda l q edir, qanunvericilikl m  yy n olunmu qaydada n riyyat m hsullar<sup>2</sup>n<sup>2</sup>n  lk y g tirilm sini v xaric g nd rilm sini t min edir.

### III F S L

#### **YEKUN M DDƏALARI**

##### **Madd 28. Beyn lxalq  m kdaşlıq**

N riyyat i i sah sind beyn l xalq m kda l q Az r baycan Respublikas<sup>2</sup>n<sup>2</sup>n t r f dar  <sup>2</sup>x d<sup>2</sup> 2 d vl tl raras<sup>2</sup> m qavil y sas n h yata ke irilir.

Bu Qanunla Az r baycan Respublikas<sup>2</sup>n<sup>2</sup>n t r f dar  <sup>2</sup>x d<sup>2</sup> 2 d vl tl raras<sup>2</sup> m qavil l r aras<sup>2</sup>nda ziddiyy t olarsa, h min beyn l xalq m qavil l r t tbiq edilir.

##### **Madd 29. Bu Qanunun pozulmasına g r  m suliyy t**

Qanunu pozan h ququ v fiziki xsl r Az r baycan Respublikas<sup>2</sup>n<sup>2</sup>n qanunvericiliyind m  yy n edilmi qaydada m suliyy t da  y rlar.

**Heyd r  liyev**  
**Az rbaycan Respublikasının Prezidenti**

**Bakı şəhəri, 30 may 2000-ci il**